



Azərbaycan dünyaya günəş kimi doğacaq.
Heydər ƏLİYEV

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışında şanlı ordumuz tərəfindən düşməyə layiqli cavab verildiyini bildirdi



İyulun 12-də erməni silahlı qüvvələri Azərbaycan mövqelərinə artilleriya atəşi ilə zərbə endirmişlər və bu gözəlməz zərbə nəticəsində bizim hərbiçilərimiz həlak olmuş, yaralanmışlar. Ermənistan bu tərribatın səbəbkarı kimi Azərbaycanı göstərməyə cəhd etmişdir. Bizim Ermənistanla Azərbaycanın dövlət sərhədində hər hansı bir hərbi məşəddimiz yoxdur. Azərbaycan Silahlı Qüvvələri tərəfindən hərbiçilərimizin intiqamı alınmış, onların qanı yerdə qalmamış və düşməyə elə bir zərbə endirilməmişdir ki, uzun illər bundan sonra da yaddan çıxarmayacağıq.

Təhlükəsizlik Şurasının toplantısı çağırılış, vəziyyət müzakirə edilmişdir. Operativ vəziyyət imkan verən kimi jurnalistlər, səfirliklərin nümayəndələri həmin bölgəyə dəvət ediləcək, onlar vəziyyətlə tanış olacaq və yerində görəcəklər ki, bu tərribatı törədən kimdir. Düşmən tərribatı nəticəsində həlak olan general-mayor Polad Həsəmov orduda çox böyük hörmətə malik olan bir insan idi. Aprel döyüşlərində öz rəşadətini göstərmişdi. Yüksək dövlət ordeni ilə təltif edilmişdi. Bütün şəhidlərin intiqamı qısa zamanda artıqlaması ilə alınmışdır. Düşmənin onlarla hərbiçisi məhv edilmiş, onların sərhədboyu yerləşən dağaq məntəqələrinin böyük hissəsi darmadağın edilmişdir. O cümlədən onların postu və bütün infrastrukturunu yox edilmişdir. Bu əməliyyat, son günlər ərzində baş vermiş hərbi toqquşma

- bizim növbəti şanlı qələbəmizdir. Son əməliyyatda Azərbaycan Ordusu bir daha öz üstünlüyünü göstərdi. 2020-ci il, 12 iyul əməliyyatının Azərbaycan Ordusunun şanlı tarixində öz yeri olacaq. 2018-ci ildə uğurlu Naxçıvan əməliyyatı nəticəsində on min hektardan çox torpaq sahəsi Azərbaycan Ordusu tərəfindən götürülmüş və işğalçıları o bölgələrdən qovulmuşdur. Aprel döyüşlərində olduğu kimi, bu dəfə də mənfur qonşu ən çirkin əməllərə əl atmışdır. Bizim kəndlərimizi atəşə tutmuş və bunun nəticəsində 76 yaşında ağsaqqal Əziz Əzizov həlak olmuşdur. Mülki əhaliyə qarşı törədilən cinayətlər bir daha onu göstərir ki, Ermənistan faşist dövlətdir. Ermənistan heç vaxt açıq döyüşdə qələbə qazana bilməyib və bilməz. Torpaqların itirilməsi o vaxt hakimiyyətə göz dikmiş Azərbaycan Xalq Cəbhəsinin və onun başında dayananların xəyanətidir. O vaxt Azərbaycan da vəziyyəti qanışdırmaq, hərə-mərcilik salmaq, hakimiyyəti yıxmaq üçün onlar Qarabağ bölgəsində xəyanət etmişlər. Mən hesab edirəm ki, son günlər ərzində baş vermiş toqquşmalarda və qanlı döyüşlərdə Azərbaycan dövlətinin, ordusunun gücünü, xalqla iqtidar arasındakı birliyi bir daha göstərmişdir. Ermənistan tərəfindən törədilən hərbi tərribatın səbəbi Ermənistanda hazırda mövcud olan siyasi və iqtisadi böhrandır. Bu, heç kimi siri deyil. Xaricdən maliyyələşən, xarici fondlardan maşq və təlimat alan, onların çirviliş texnologiyalarından

bəhələndən dəstə iki il bundan əvvəl hakimiyyəti qanunsuz yolla zəbt edəndən sonra bir çox vədli vermişdir. Ermənistanda demokratik prinsiplər tammilə pozulub, Venesiya Komissiyasının tövsiyələri rədd edilib, siyasi opposentlər təqib olunur və diktatura hökm sürür. Ona görə də, indi Ermənistan rəhbərliyinə hansısa bir böhranlı vəziyyət lazımdır ki, ictimai fikri bu əsas məsələlərdən yayındırsın və bu tərribata şüurlu şəkildə əl atılsın. Operativ məlumatlara görə, Ermənistanda bezi kəndlər, şəhərlər boşalır. İndi panika yaranıb. Bax, fərq budur. Azərbaycan vətəndaşı öz torpağında ləyaqətlə yaşayır. Azərbaycan dövləti və Azərbaycan Ordusu onu qoruyur və qoruyacaqdır; Çirkin əməlləri törədəndən və Azərbaycan Ordusu tərəfindən layiqli cavab alandan sonra Ermənistan dərhal Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etmiş, yardım istəmiş, hay-haray qaldırmış ki, qoymayın bizi burada indi boğacağıq, məhv edəcəklər. Tərribat törədildəndən dərhal sonra, iyulun 12-də güntorta saatlarında Prezident müvafiq göstərişlər vermiş və beynəlxalq təşkilatlardakı nümayəndələrin, o cümlədən parlamentlərarası təşkilatlardakı nümayəndələrin hər biri təlimat almış və təmsil olunduqları təşkilatların rəhbərlərinə məsələ ilə bağlı dolğun məlumat vermişdir. Diplomatik fəaliyyətimiz daha səmərəli ola bilər. Bizim diplomatiyamız hücum

diplomatiyası olmalıdır, passiv, özünü müdafiə edən diplomatiya olmalıdır, kiminsə xoşuna gəlmək naminə öz sözünü deməkdən çəkinən diplomatiya olmalıdır. Ölkə başçısı tərəfindən bu məsələ dəfələrlə müxtəlif tədbirlərdə, Xarici İşlər Nazirliyində, Azərbaycanın xarici ölkələrdəki səfirliyi ilə görüşlərdə dile gətirilmişdir. Bütün beynəlxalq təşkilatlar, o cümlədən Minsk qrupunun həmsədrəri bunu bilir. XİN beynəlxalq təşkilatlarda Azərbaycana ünvanlanan əsassız ittihamlara cavab verməlidir, susmalı deyil. Ölkə başçısı bu barədə dəfələrlə öz mövqeyini bildirib, göstərişlər verib. Amma biz bu göstərişlərin həyata öz əksini tapmasını müşahidə etmirik. Əfsuslar olsun ki, son vaxtlar bizim diplomatiyamız ölkəmizin uğurlu inkişafı ilə uzlaşmır, bezi hallarda mənasız işlərlə, mənasız danışıqlarla məşğuldur. Xarici İşlər Nazirliyi nə ilə məşğul idi son günlərdə? Ayın 12-də hadisələr baş verəndən sonra XİN rəhbəri istisna olmaqla, dövlət başçısı və rəsmilər işinin başında idi. Dövlət başçısı bütün vacib məsələləri xalq ilə bölüşür, həm məsələləri, həm öz fikirlərini, öz siyasətini deyir və eyni zamanda, xalqı narahat edən problemləri derindən təhlil edir. Tasadüfən deyilmi ki, xalqın gözü tərəzidir. Azərbaycanda hakimiyyət xalq hakimiyyətidir, xalqın iradəsinə əsaslanan hakimiyyətidir. Bu günlərdə Azərbaycan tək qalmadı, qardaş Türkiyəyə Cümhuriyyət və onun Prezidenti, Rəcəb Tayyib Ərdoğan Azərbaycanı dəstəklədi. Türkiyədən yenidən qardaşlıq, dostluq münasibəti gördük. Pakistan birmənalı mövqə bildirib, Azərbaycanın haqq işinə öz dəstəyini verib. Eyni zamanda, digər ölkələrin rəsmi nümayəndələri də Azərbaycanı dəstəklədilər. Türkdillli Dövlətlərin Əməkdaşlıq Şurası açıqlama verib. Ordumuzun uğurlu əməliyyatı və əldə edilmiş nəticələr, hərbi qələbə, təbii olaraq Azərbaycan ictimaiyyətində ruh yüksəkliyi yaradı, xalqımızı coşdurdu. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı ağır günlərdə bir nöqtəyə vura bilir. Bu, xalq-iqtidar birliyi göstərdən daha bir mənzərə idi. Ordumuzun düşmən hücumunu pəhərəmancasına dəf etdiyi gecə döyüşçülərimizə dəstək məqsədilə çoxsaylı insan Şəhidlər Xiyabanına gəldi. Ancaq əfsuslar olsun ki, sonra oraya, görünür, bu məsələ ilə bağlı haradansa xəbər tutmuş vəziyyətə qarşı qruplar da daxil oldular. Onların arasına Azərbaycan Xalq Cəbhəsinin tör-töküntüləri girib, bu gözəl və nəcib addıma kölgə salmağa, qanunsuz əməllər törətməyə çalışdılar. Təbii ki, Daxili İşlər orqanları tərəfindən onların bu əməllərinə qısa müddət ərzində son qoyuldu.



Ordumuz yüksək peşəkarlığa malikdir

Ölkəmiz müharibə şəraitində yaşayır və belə olan halda ordu ilə bağlı bütün məsələlər ən başlıca vəzifədir. Xidməti yüksək səviyyədə aparmaq üçün bütün imkanlar yaradılıb. Prezidentin göstərişi ilə bütün hərbi hissələr, şəhərciklər, hərbi bazalar faktiki olaraq yenidən qurulur. Hərbi hissələrin 90 faizində tikinti-bərpa, yenidənqurma işləri tamamlanıb. Şəxsi heyətin xidmət şəraitinin yaxşılaşdırılması ilə bərabər, zabitlərin məişət problemləri də həll olunur. Orduda 20 il qüsuruz xidmət edən zabitlərə dövlət tərəfindən mənəzillər verilir. Bu, əlbəttə ki, böyük vəsait tələb edir və 1700 zabit mənzillə təmin olunub. Bu ilin sonuna qədər əlavə 419 zabitə dövlət tərəfindən mənzillər verəcək. Hərbiçilərin əmək haqları müntəzəm olaraq qaldırılıb, fərqlənmiş hərbiçilərin mükafatlandırılıb.

Prezident İlham Əliyev Müdafiə Nazirliyinin Mingəçevir şəhərində yerləşən "N" sayılı hərbi hissəsinin açılışında bildirdi ki, bu gün Azərbaycan ordusu miqyasında öz gücünə arxalanacaq və heç kəmdən asılı olmayan ölkədir. Ancaq biz müharibə şəraitində yaşayırıq və eyni zamanda, görürük ki, bu gün dünyada, beynəlxalq müstəvidə güc amili ön plana çıxır. Beynəlxalq hüquq normaları kobudcasına pozulur, onlara əməl edilmir. Əfsuslar olsun ki, bu gün beynəlxalq münasibətlərdə "kim güclüdür, o da haqlıdır" prinsipi üstünlük təşkil edir. Biz bunu görürük, müşahidə edirik və buna uyğun öz addımlarımızı atmalıyıq. Çünki biz real vəziyyətlə hesablaşmalıyıq. Beynəlxalq hüququn normalarının pozulması hər bir ölkəni öz hərbi potensialının gücləndirilməsinə vadar etməlidir və biz buna artıq çoxdan başlamışıq. Məhz bunun nəticəsində bu gün Azərbaycan Ordusu çox yüksək peşəkarlığa malikdir.

luğu yeni mərhələyə başladı. Əgər Heydər Əliyev hakimiyyətə gəlməsəydi, bilməkdir Ermənistan hələ haraya qədər gəlib çıxa bilərdi. Ordunun döyüş qabiliyyətinin artırılması şərtidir. Bu istiqamətdə də lazımı addımlar atılır. Ham 2016-cı ilin, həm 2018-ci illərin hərbi əməliyyatları göstərdi ki, ordumuz qarşıya qoyulan istənilən vəzifəni yerinə yetirmək əzmindədir; Munaqişə ilə bağlı mövqeyimizdə möhkəm dayanmışıq və bir addım geri atmayacağıq. İşğal edilmiş torpaqlarda bu gün ermənilər qanunsuz məskunlaşma siyasətini aparır. Minsk qrupunun həmsədrlərinin bu məsələyə xüsusi diqqət etməyini istəyirik ki, bu qanunsuz məskunlaşma siyasətini. Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcək; Həmçinin cənab Prezident çıxışında qeyd etdi ki, Ermənistanın müstəqillik tarixi prinsipcə rüsvayçılıq tarixidir və diktatordur. Çünki indiki iqtidar artıq dəfələrlə bəyan və sübut edib ki, 1998-ci ildən 2018-ci ilə qədər Ermənistan rəhbərlik etmiş şəxslər cinayətkardır, oğrudur, quldurdu. Avropa Şurası, ATƏT Ermənistanı diktatura rejiminə səssiz qalır. Ermənistan hökumətinin antidemokratik rejimi qarşı, Avropa Şurası və ATƏT səslərini çıxarmırlar. Ermənistanın inkişaf perspektivləri yoxdur. Ermənistan diktatura hökm sürür və bu, nə qədər belə çox davam edərsə, orada problemlər böhranlı həddə bir o qədər tez çatacaq. Prinsip etibarən əgər belə obyektiv təhlil apararsan, görürsən ki, orada inkişaf perspektivləri yoxdur. Ermənistan diktatura korruptsiya, talançılıq, rüşvətxorluq, qohumbazlıq kütləvi xarakter alıb. Ermənistan qaçaqmalçılıqla baş nəzərin özü və onun ailəsi məşğuldur. Ermənilərin qəhrəmanları cinayətkardır, onların prezidentləri rüşvətxordur. İndiki hakimiyyət bunları açdı-töktdü. Onsuz da biz bunu bildirdik, indi bütün dünya bunu bilir. 20 il ərzində bu dirnaqarası müstəqil ölkəyə quldur, rüşvətxor və cinayətkarlar rəhbərlik edib. Bu ölkəyə nə ad vermək olar? Hələ 30 il yoxdur, guya müstəqil ölkə kimi yaşayıb, əgər 20 il quldurlar rəhbərlik edib, nə ad vermək olar - quldur ölkəsi, cinayətkar ölkəsi.

Onlarda təqribən bir il bundan əvvəl həbsdə olan bir jurnalist axıra qədər açıq elan edir və ölü. Heç bir beynəlxalq təşkilat, Avropa Şurası, ATƏT-in mətbuat üzrə xidməti bir səs belə çıxarmırlar. Nə üçün? Çünki bilirler ki, indiki Ermənistanın rəhbərləri kimdir. Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə dövlət qurucu

12 iyul 2020-ci ildə Azərbaycan-Ermənistan sərhədində atəşkəs rejimi Ermənistan tərəfindən pozulmuşdur

• Azərbaycan ordusu iyulun 12-si Ermənistanın Tovuz rayonu ilə həmsərhəd Tavuş rayonundan törədilən növbəti tərribatı qarşı layiqli cavab vermişdir. Rəsmi Yerevan Ermənistan tərəfindən itkilərini gizlətməyə, Feysbuk sahifələrində Ermənistan vətəndaşlarının yazışmalarından da aydın göründüyü kimi qarşı tərəf canlı qüvvə

ve ilə 30 nəfərdən artıq tələfat verərək geri çəkilməmişdir; • Azərbaycanın Müdafiə Nazirliyi tərəfindən yayılmış videolarla cavab olaraq düşmən mövqelərinə güclü zərbə endirilməsi ilə qarşı tərəfin xeyli sayda canlı qüvvəsi və texnikası məhv edildi-yi görünür; • Ermənistan tərəfinin sərhəddə atəşkəs rejimini kobud şəkildə pozması Ermənistan hakimiyyətinin pandemiyaya qarşı mübarizəsinin uğursuz olması səbəbi ilə daxili narazılığın artıdığı dövrə təsadüf edir. Paşinyan hökuməti bununla müxalifləri susdurmağa çalışır; • Paşinyan hökuməti Azərbaycan ilə sərhəddə atəşkəsi pozaraq son zamanlarda ona qarşı revanş alan siyasi müxalifətin fəaliyyətini məhdudlaşdırmağa, Azərbaycanın düşmən obrazını qabardaraq erməni xalqını həmrəyliyə dəvət etməyə səy göstərir; • Ermənistanın atəşkəsi kobud şəkildə pozmasını ATƏT Minsk qrupu həmsədr ölkələri, Avropa Şurası və digər beynəlxalq təşkilatlar tərəfindən qınanmayıb. ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anjey Kaspişik də məsələyə münasibət bildirməyib;

• Ermənistan tərəfi dünya ictimaiyyətinin COVID-19 pandemiyası dövrü bütün munaqişələrin dayandırılması çağırışına məhəl qoymaraq beynəlxalq səviyyədə cəntlemə siyasəti rəziligi kobudcasına pozmuşdur; • Şəhidlərimizin dəfn olunduğu rayonlarda hərbiçilərimizin neşi yerli əhali tərəfindən böyük hörmət və sevgi ilə qarşılanmışdır. İnsanlar mənfur düşməyə qarşı intiqam, torpaqlarımızın azad olunması üçün hərbi əməliyyatlara tam dəstək ifadə edirlər. Ölkədə bu günlər əsl ordu-xalq vəhdəti nümayiş etdirilir; • Prezident İlham Əliyev cəbhə xəttindəki operativ məlumatla tanış olan kimi Təhlükəsizlik Şurasının iclasını keçirmişdir. Azərbaycan tərəfi nümayiş etdirir ki, torpaqların işğalı və hansı isə xarici hərbi qüvvənin öz ərazisində mövcudluğu ilə barışmayacaq;

• Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiya kəufəri informasiya vasitələrinə verdiyi müsahibədə bildirmişdir ki, Azərbaycan danışıqlar aparmaq xatirinə danışıqlar aparmayacaqdır. Danışıqların nəticəsi olaraq Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərinin geri qaytarmalıdır. Əks halda geniş miqyaslı hərbi əməliyyatların olması qaçınılmazdır; • Qardaş Türkiyə Cümhuriyyəti də Ermənistan atəşkəsi pozmasını şiddətlə qınmış və hər zaman ki Azərbaycanın yanında yer aldığı bildirmişdir. Türkiyə xarici işlər nazirliyi tərribatdan dərhal sonra 12 iyul, No: 149 sayılı bəyanatı ilə Ermənistan tərəfinin tərribatını kəskin pisləmişdir; • İran İslam Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi Seyyid Abbas Musəvi atəşkəsin pozulması zamanı Azərbaycanın pozulmasını zamanı Azərbaycanın pozulmasını verdiyi itkilərlə bağlı təəssüfünü bildirmiş və Dağlıq Qarabağ munaqişəsinin dinc yolla nizamlanmasında İran tərəfinin vasitəçiliyə hazır olduğunu bir daha təkrarlamışdır.



Prezident İlham Əliyevin BMT Baş Assambleyasının COVID-19-a həsr olunan xüsusi sessiyası:

Dünya Dövlətlərinin Azərbaycana olan böyük etimadı və hörməti



Dünyada COVID-19 pandemiyasının başlanmasından etibarən Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikası tərəfindən regional və global səviyyədə koronavirusa qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürülmüş və əməli addımlar atılır.

Pandemiya insanların həyatını təhlükə altına qoyan ciddi sağlamlıq problemləri yaratmaqla bərabər mənfi fəsadları hələ uzun müddət hiss olunacaq sarsıdıcı global sosial-iqtisadi və humanitar təhlükələr yaratmışdır. Dünya müharibəsi ilə müqayisə olunan COVID-19 pandemiyası şəraitində özünü təcrid və fransentuar xarakter daşıyan tədbirlər əvəzinə global həmrəyliyi və global baxışa böyük ehtiyac vardır.

Təəssüf ki, bu günə kimi beynəlxalq münasibətlər sistemində BMT və onun əsas qurumları olan Baş Assambleya və Təhlükəsizlik Şurasının rolu görünməmiş, dünyanın aparıcı ölkələri global liderlik əvəzinə geosiyasi rəqabət və özünü təcridə kökləniblər. Böyük dövlətlər və beynəlxalq təşkilatların global liderlik gözlənilmədi bu baş vermədi.

Daha çox özünü təcrid, milli egoizm xarakterli daşıyan və fransentuar addımlar atıldı. BMT Təhlükəsizlik Şurasının xüsusi iclaslarının çağırılması təşəbbüsü fikir ayrılığına görə baş tutmadı. BMT Baş Məclisi çərçivəsində bir neçə qətnamə layihəsi irəli sürüldü de onları da ekseriyatı uğurlu nəticələnmədi və yalnız deklarativ mətnlərlə yekunlaşdı.

Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi təşəbbüsü ilə 2020-

ci il mayın 4-də QH-nin Təmas Qrupunun COVID-19 pandemiyasına həsr edilmiş onlayn Zirvə Görüşü təşkil edildi. Bu tədbirdə Qoşulmama Hərəkatı üzv dövlətləri ilə yanaşı BMT-nin Baş Katibi, BMT Baş Assambleyasının Prezidenti, Ümumdünya Səhiyyə Təşkilatının Baş Direktoru, Afrika İttifaqı və Avropa İttifaqı kimi beynəlxalq təşkilatların yüksək gənli nümayəndələri də iştirak etdilər. Tərkibində 120 ölkəni birləşdirən QH BMT-dən sonra dünya dövlətlərinin təmsil olunduğu ikinci ən böyük siyasi təsisatdır.

Azərbaycan Respublikası COVID-19-a qarşı mübarizədə global həmrəyliyin nümunəsi kimi Ümumdünya Səhiyyə Təşkilatına könüllü ianə ayırmış, 30-dan artıq dövlətə humanitar yardım vermişdir.

Prezident İlham Əliyev Qoşulmama Hərəkatının onlayn Zirvə görüşündə çıxışı

zamanı global həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış etdi.

BMT Nizamnaməsinə əsasən, BMT Baş Assambleyası ehtiyac duyulduğu təqdirdə Xüsusi sessiyalar keçirə bilər. Xüsusi sessiyalar BMT Təhlükəsizlik Şurasının və ya BMT-yə üzv ölkələrin çox hissəsinin müraciəti əsasında Baş katib tərəfindən çağırılmalıdır.

BMT-nin təsis olunmasından indiyə qədər Baş Assambleyanın xüsusi sessiyaları məhdud sayda keçirilmişdir.

Təklif Nyu Yorkda 120 QH üzv ölkələri arasında yekdilliklə razılaşdırılmış və bunun ardınca QH-nin sədri Prezident İlham Əliyev QH ölkələri adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə BMT baş katibi Antonio Quterreşə müraciət ünvanlamışdır.

BMT Baş katibi 28 may tarixində BMT Baş Assambleyasının "Prosedur Qaydaları" adlı sənədinin 9 (a) bəndinə uyğun olaraq bütün üzv ölkələrə müraciət edərək 30 gün müddətində, yeni 27 iyun tarixinə qədər təşəbbüsü dair münasibət bildirməsinə xahiş etmişdir.

Qaydalar əsasında, BMT-yə üzv ölkələrin çox hissəsi (97 ölkə kifayətində) təşəbbüsə dəstək verdiyi təqdirdə, xüsusi sessiya təşkil olunmalıdır. Azərbaycan tərəfindən olan rəsmi məlumatlara görə, sözügedən müddətin bitməsinə qədər 130-qədər ölkə təşəbbüsü dəstək verdikləri barədə Baş katibin ofisini məlumatlandırmışlar.

130-a qədər BMT üzv dövləti tərəfindən Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin BMT Baş Assambleyasının Xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən ölməzə olan böyük etimadın və hörmətin növbəti göstəricisidir.

Bu təşəbbüsə qarşı çıxış edən yeganə dövlət Ermənistan olmuşdur. Bütün dünya COVID-19-a qarşı mübarizədə global həmrəyliyin vacibliyini vurğuladığı halda, Ermənistan global karakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə BMT sistemində və dünya dövlətləri arasında özünü rüsvay etdi. Bütün dünya bir daha Ermənistanın əsl itiriciyə mahiyyətinin şahidi oldu.

Təşəbbüsü dəstəkləyən ölkələr dünyanın bütün regionlarını əhatə edir. Onlar arasında BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən tutmuş kiçik ada ölkələrinə qədər vardır.

Dövlətlər tərəfindən bu məsələ ilə əlaqədar BMT Baş Katibinə ünvanlanan məktublarda Prezident İlham Əliyevin BMT Baş Assambleyanın Xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsünün vaxtında verilmiş və çox ehtiyac duyulan təşəbbüs olduğu vurğulanır.

Yaxın günlərdə BMT Baş katibi tərəfindən üzv dövlətlərə rəsmi qaydada məlumat verilməsi gözlənilir.

Azərbaycan tərəfi ümid edir ki, xüsusi sessiya mümkün qədər tez bir zamanda təşkil olunacaqdır.

Prezident İlham Əliyev irəli sürdüyü və QH ölkələrin müdafiə etdiyi təşəbbüs dünya dövlətlərinin əksəriyyəti tərəfindən qəbul edilmiş üçün xüsusi sessiyasının keçirilməsi artıq təkcə QH ölkələrinin deyil, BMT-yə üzv olan bütün ölkələrin ümumi məsələsinə çevrilmişdir.

Xüsusi sessiya pandemiya qarşısında beynəlxalq ictimaiyyətin tam olaraq səfərbərlənməsinə şərait yaradacaq və bu global təhdidə qarşı qlobal cavabın tapılmasına öz müsbət töhfəsini verəcəkdir.

COVID-19 pandemiyasının davam etməsi bir daha onu göstərir ki, dünya ölkələrinin dövlət və hökumət başçıları səviyyəsində dünya parlamentini adlandırılan BMT Baş Assambleyasının Xüsusi sessiyası çərçivəsində təccil və təcirə salınmadan bir araya gəlməsinə, dünyanı bürüyən COVID-19 balasından çıxış yollarını müzakirə etməsinə və həll yollarının tapılmasına böyük ehtiyac və tələb vardır.

Azərbaycan Respublikası Prezident İlham Əliyevin rəhbərliyi altında QH-da sədrliyi dövründə bundan sonra da multilateralizmə, dünya ölkələrinin ümumi təhdidlər qarşısında birləşməsinə və global həmrəyliyin gücləndirilməsinə yönəlməsi fəaliyyətinin davam etdirəcəkdir.

Ordumuz tərəfindən Ermənistanın növbəti tərribatına qətiyyətli cavab verildi



2020-ci iyulun 12-də Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərinə hücum etməsi təcavüzdür, güc tətbiqi etməkdir və növbəti tərribatdır.

Azərbaycan Ordusunun həyata keçirdiyi əks-tədbirlər nəticəsində düşmən geri otuzdurulub, onun canlı qüvvəsi və hərbi texnikası ciddi zərər yetirilib. Azərbaycan Ordusunun əks-tədbirləri adekvat karakter daşıyıb, Ermənistanın tərribatına qətiyyətli cavab verilib.

Yayılmış videolardan da göründüyü kimi, Azərbaycan Ordusu Ermənistanın hərbi bölmələrinin mövqeyinə güclü zərbə endirib, nəticədə düşmənin texnikası və canlı qüvvəsi məhv edilmişdir.

Ermənistan hərbi bölmələrinin Azərbaycan-Ermənistan sərhədində növbəti tərribatı Ermənistan hakimiyyətinin həm beynəlxalq ictimaiyyətin diqqətinə aktual məsələlərdən yayınaraq fərqli istiqamətə yönəlmək, həm də ölkə daxilində müşahidə olunan ciddi gərginliyi azaltmaq məqsədində gürdür.

Bu gün Ermənistanın əhalinin hakimiyyəti etimadının itması ilə əlaqədar dərin böhran yaşanılır. Ermənistanın tərribatı, populist baş naziri Nikol Paşinyan faktiki olaraq ölkədə diktatura qurmuşdur. Bütün siyasi rəqiblərini qətib edir, həbs edir. Ciddi sosial-iqtisadi problemlər, koronavirusla mübarizə sahəsində sayısız-hesabsız problemlər, insan hüquq və azadlıqların boğulması, siyasi oppositlərə, azad səza qarşı repressiyaların tətbiqi edilməsi Paşinyan hakimiyyətini çox mürəkkəb duruma salıb.

Azərbaycanla sərhədə tərribat Paşinyan hakimiyyətinə xarici düşmən mövzusunu qabartmağa və öz sarıştıq idarəçiliyinin yaratdığı problemləri gündəmdən çıxartmağa hesablanıb.

Paşinyan hesab edir ki, xarici təhlükə qarşısında cəmiyyəti toparlamaq, müxalifəti tərk-silah etmək və hakimiyyətə qarşı formalaşan ciddi təhlükəni aradan qaldırmaq mümkün olacaq.

Hazırda Ermənistan vəziyyət olduqca mürəkkəbdir, hakimiyyətə qarşı müxalifət vahid cəbhədə birləşməsi prosesi gedir. Paşinyan belə tərribatlarla problemi aradan qaldırmaq cəhdlərini hər hansı nəticə verəcəyini düşünmək üçün heç bir əsas yoxdur.

N.Paşinyan hakimiyyəti itirməkdən qorxur. Yeganə məqsədi hansı vasitə ilə olursa olsun hakimiyyətini qorumaqdır.

N.Paşinyanın deməyə qoşmasına vəd etdiyi "çiçəklənmə" reallaşdırılmayıb. N.Paşinyan xarici siyasətdə də uğursuzluğa uğur olmuşdur. Bütün dünya ictimaiyyəti mardtə Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində təşkil etdiyi "seçki" şousunu qəbul etməyərək Azərbaycanın ərazi bütövlüyünə dəstəyini təsdiq etdi.

Azərbaycanın dünyada nüfuzunun, çəkisinin günü-gündən daha da artması, beynəlxalq mövqelərinin daha da güclənməsi Ermənistanı qoçlandırır. Ölkəmizin diplomatik uğurları, dövlət başçımızın irəli sürdüyü təşəbbüslərin beynəlxalq arenada əsaslı şəkildə dəstəklənməsi, o cümlədən ölkəmizin sədrlik etdiyi Qoşulmama Hərəkatının Zirvə toplantısının geniş rezonans doğurması, Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi iclasının keçirilməsi barədə qərar qəbul edilməsi Ermənistanı erməni lobbisini, xarici ermənipərəst dairələri, Azərbaycanı istəməyən xarici qüvvələri ciddi narahət edir.

Prezident İlham Əliyevin Soçidə "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında, Aşqabadda MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında, Münhen Təhlükəsizlik Konfransında Ermənistanın işğalçı siyasətini və faşist simasını ifşa etməsi, dünyanın aparıcı beynəlxalq qurumlarının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münasibəti ilə bağlı ədalətli qərarlar qəbul etməsi xarici ermənipərəst dairələrin və Ermənistan hakimiyyətini ciddi problemlər qarşısında qoyub.

Azərbaycan Respublikası Prezidentinin 130-dan ölkəsi tərəfindən BMT Baş Assambleyasının COVID-19 pandemiyasına qarşı videokonfrans vasitəsilə dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasının keçirilməsi təşəbbüsünün əleyhinə çıxan yeganə ölkə Ermənistan olmuşdur. Bu bir daha həm mənəvi cümlə, həm də Ermənistanın Azərbaycanın fərdiyyətini hansı həddə çatdırdığını göstərir.

Ölkədəki problemlərdən və xarici siyasətdə iflasdan diqqətli yanaşma tələb edir. Ermənistanın Ermənistanın belə bir avartürüyə getməsi.

Ermənistan tərəfindən sərhəddə törədilmiş tərribat onu göstərir ki, rəsmi Yerevan Ermənistan-Azərbaycan münasibətinin danışıqlar yolu ilə həllində maraqlı deyil və məqsədi Azərbaycan ərazilərini işğaldan saxlamaqdan ibarətdir.

Ermənistan uzun müddətdir ki, belə hərbi avartürələr yolu ilə özünü Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) Ermənistan-Azərbaycan münasibətinə cəlb etməyə, Azərbaycanı qarşı tərəfdə işğal və təcavüzün məsuliyyətindən boyun qaçırmağa çalışır.

Azərbaycan Respublikası Prezidentinin 130-dan ölkəsi tərəfindən BMT Baş Assambleyasının COVID-19 pandemiyasına qarşı videokonfrans vasitəsilə dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasının keçirilməsi təşəbbüsünün əleyhinə çıxan yeganə ölkə Ermənistan olmuşdur. Bu bir daha həm mənəvi cümlə, həm də Ermənistanın Azərbaycanın fərdiyyətini hansı həddə çatdırdığını göstərir.

Dövlətimiz Azərbaycanın ərazi bütövlüyü uğrunda vuruşanları, canını fəda edənləri heç vaxt unutmur

Iyulun 12-dən etibarən Ermənistan Respublikası Silahlı Qüvvələri Tovuz rayonu istiqamətində xaincənə, qəsdən və hədəflənmiş şəkildə yaşayış məntəqələrimizi, dinc əhalini iri çaplı silahlardan və ağır artilleriya qurğularından intensiv atəşə tutub. Bunun nəticəsində həmin kəndlərdə yaşayan müliki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Dəymiş ziyanın aradan qaldırılması məqsədilə Ölkə Prezidenti tərəfindən "Azərbaycan Respublikasının Tovuz rayonunu Ermənistan Respublikası Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində həmin kəndlərdə yaşayan müliki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb. Bu Sərəncamla müliki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın qısa müddətdə qiymətləndirilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə tapşırılıb.

Həyata keçirilən tədbirlər:

- Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə bağlı Tovuz rayonunda işlər başlanılıb və təccil tədbirlər görüldü;
- Bu məqsədlə İşçi Qrup yaradılıb, müntəxəssislər cəlb edilib, ekspertlər dərhal Tovuz rayonuna ezam olunublar;
- Vəziyyətlə bilavasitə yerində tanış olmaq ucun hücum məruz qalmış yaşayış məntəqələrində hərbi təcavüzdən zərər çəkmiş dinc əhalinin, onların əmlaklarının, dövlət obyektlərinin vəziyyəti öyrənilir, ekspertlər tərəfindən obyektlərə müayinə və ekspertiza işləri aparılır. Dəymiş ziyanın qısa müddətdə qiymətləndirilməsi təmin ediləcək;
- Ekspertlər tərəfindən hazırlanacaq və təqdim ediləcək qiymətləndirmə məlumatlarına əsasən, dinc əhaliyə, yaşayış ərazilərinə, dövlət və bələdiyyə əmlakına, təsərrüfatlara, infrastruktur dəymiş ziyanın aradan qaldırılması ilə bağlı hökumət tərəfindən Tədbirlər Planı hazırlanacaq;
- Hərbi hücum nəticəsində zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin sürətlə həyata keçirilməsi üçün təkliflər Azərbaycan Respublikasının Prezidentinə təqdim ediləcək.



Dəymiş zərərlə bağlı:

- Əsas ziyan Tovuz rayonunun 6 kəndinə - Ağdam, Əlibəyli, Dondar Quşçu, Vahidli, Yuxarı Öysüzülü və Aşağı Öysüzülü kəndlərinə dəyib;
- İlkin qiymətləndirmələrə görə, dinc əhaliyə məxsus 35 evin müxtəlif dərəcədə ziyan çəkdiyi müəyən edilmişdir;
- Intensiv atəş nəticəsində dövlət əmlakına da zərər dəyib - bu əsasən, kəndlərə çəkilən qaz boruları, elektrik naqilləri, sosial və rabitə infrastrukturudur.

İşlərin gedişinə nəzarət:

- İşlərin gedişi dövlət başçısının şəxsi nəzarətindədir;
- Müliki əhaliyə və dövlət əmlakına dəymiş ziyanın aradan qaldırılması üçün bütün qüvvələr səfərbərlənib. Dəymiş zərər tezliklə aradan qaldırılacaq. Ziyən dəymiş infrastruktur və evlər bərpa olunacaq. Həyat tamamilə öz məcrasına qayıdacaq;
- Azərbaycan dövləti vətəndaşının yanındadır. Dövlətimiz Azərbaycanın ərazi bütövlüyü uğrunda vuruşanları, canını fəda edənləri heç vaxt unutmur, onlara və ailələrinə hər zaman həssaslıqla yanaşır;
- Tovuz rayonu istiqamətində döyüşlərdə şəhid olan bütün hərbi qulluqçuların ailələrinin qayğıları öyrənilir və onların həlli istiqamətində addımlar atılır;

- Dövlət başçısı İlham Əliyevin tapşırığı ilə şəhid general Polad Həşimov və şəhid polkovnik İlqar Mirzəyev ailəsinə ev verilib;
- Mehriban Əliyevə Tovuz istiqamətində şəhid olan 12 hərbi ilə bağlı Heydər Əliyev Fonduna tapşırılıb. Şəhid olan hərbiçilərin ailə üzvlərinin bütün qayğıları daim Fondun nəzarətində olacaq;
- Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonunu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozması nəticəsində həlak olmuş şəhid hərbi qulluqçuların ailələrinin sosial müdafiəsinin, məşğulluğunun təmin edilməsi məqsədilə müvafiq tədbirlər başlanılıb;
- Azərbaycan dövləti ölkə ərazisində vətəndaşlarının təhlükəsiz yaşamasının qarantidir. Tovuzda, tovuçlulara dəyən zərər tezliklə aradan qaldırılacaq. Vətəndaşlarımızın, qəhrəman hərbiçilərimizin arxasında güclü Azərbaycan dövləti dayanır.

Əlavə:

- Cəbhəyanı rayonlarda infrastruktur bərpa olunur, yeni qəsəbələr salınır, yeni təsərrüfatlar, müəssisələr yaradılır.
- Şəhid ailələri dövlət hesabına evlə təmin edilir (indiyədək Əmək və Əhalinin Sosial Müdafiəsi Na-

zirliyi tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 7600-ə yaxın mənzil və fərdi ev verilib).

- Şəhid ailələrinə birde-fələk yardım göstərilir (hər ailəyə 11 min manat olmaqla).

- 2 aprel 2016-cı il görüşlərindən sonra Prezident İlham Əliyevin yeni həyat bəxş etdiyi və "Böyük Qayıdış"ın rəmzinə çevrilən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində görülən işlər əyani misaldır. Cocuq Mərcanlı kəndində yeni emalı müəssisəsi tikilib, istixanalar və ançlıq təsərrüfatları, inkubator məntəqəsi fəaliyyət göstərir.

- Azərbaycan Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən, müliki əhaliyə dəymiş ziyanın aradan qaldırılması üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Ağdam və Tərtər Rayon İcra Hakimiyyətlərinin hər birinə 3 milyon manat vəsait olmaqla 6 milyon manat vəsait ayrılıb. Dövlətimizin başçısı işin gedişini xüsusi nəzarətə götürmüşdür. İşlərin qısa müddətdə və keyfiyyətlə görülməsi üçün bütün qüvvələr səfərbərlənmişdir. Ermənistan silahlı qüvvələrinin iri çaplı silahlardan və artilleriya qurğularından açılan intensiv atəş nəticəsində yaşayış məntəqələrində ciddi ziyan dəymiş evlərin və sosial obyektlərin tikintisi, təmiri və bərpası işləri altı ay ərzində başa çatdırılıb.

Tərtər rayonunda ciddi dağıntıya məruz qalmış 4 ev yenidən tikilib, 8 ev bərpa olunub. Həmçinin 19 evdə əsaslı, 231 evdə isə cari təmir işləri aparılıb. Bundan başqa, Tərtər şəhər 6 saylı tam orta və 120 şagird yerlik Qaztın kənd ümumi orta məktəblərində əsaslı təmir işləri görüldü.

Ağdam rayonunda 5-üçotaqlı, 3-ü dördotaqlı olmaqla 8 ev yenidən tikilib, 15 ev tamamilə bərpa olunub, 27 ev əsaslı təmir edilmiş, 693 evdə cari təmir işləri görüldü. Bundan əlavə, bir məktəb və iki uşaq bağçasında əsaslı təmir işləri həyata keçirilib.

Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü və dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi son tərribatları ilə əlaqədar siyasi partiyaların milli həmrəyliyə dair bəyanatları



● 2020-ci il iyulun 12-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz istiqamətində sərhəd ərazilərinə xaincənə basqınından və ordumuzun düşməncə layiqli cavabından sonra Azərbaycan əsl Ali Baş Komandan-xalq, ön və arxa cəbhə birliyi, vətəndəşi yaşayır. Siyasi baxışlarından, yaşından, statusundan, məş-

ğuliyət növündən, cinsindən asılı olmayaraq Azərbaycan vətəndaşları ağır pandemiyanı törətdiyi çətinlikləri və məhrumiyyətləri unudaraq, mənfi düşmənin növbəti dəfə Vətən torpaqlarına göz dikdiyi zaman bir nəfər kimi Ali Baş Komandan, Silahlı Qüvvələrimiz dəstəklərini ifadə etmişlər;

- Ölkə ərazisində fəaliyyət göstərən siyasi partiyalar da bu prosedəndən geri qalmamışlar, praktiki olaraq Azərbaycanın müstəqillik tarixində ilk dəfə olaraq müxtəlif program, platforması, fərqli məqsədi və məramı olan siyasi partiyalar iqtidar partiyası ilə olan fikir ayrılığını, məsələlərə müxtəlif yanaşma tərziyi bir yana qoyaraq, həmrəylik nümayiş etdirmiş və Ali Baş Komandanın yanında olduqlarını bəyan etmişlər;
- Çoxdan arzuladığımız, digər ölkələrin siyasət mədəniyyətində həssəd və qıbta ilə izlədiyimiz an nəhayət yetişmişdir. Azərbaycanda da dünənki siyasi rəqibləri Vətən təhlükədə olduğu anda rəqəbəti unudub, eyni sənəqin əsgerləri kimi təhlükəni dəfə etmək üçün bir yumruq kimi birləşmişlər;
- 43 partiya sədrinin imzalandığı Birgə Bəyanatda birmənalı şəkildə bildirilir: "Biz, Azərbaycanın siyasi partiyaları Ali Baş Komandan, Prezident İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, hər cür erməni fitnəsi və tərribatlarının qarşısını alınması istiqamətində həyata keçirdiyi siyasətə qətiyyətli dəstəkləyirik, onun ətrafında sıx birləşdiyimizi bəyan edirik. Xalqımızı

mağ her an hazır olmağa səsləyirik. Şərəfli tarixi olan Ordumuzla qürur duyur, onunla bir olduğumuzu ifadə edirik. Möhtərəm Prezidentimiz və Ali Baş Komandanın sərərdi Vətən düşmən təcavüzünə məruz qaldığı günlərdə Ali Baş Komandan və ordumuzun dəstək olduqlarını deməmişlər.

- Siyasi partiyaların vəziyyəti düzgün dəyərləndirmələri və analiz etmələri, son hücumların məhz sərhəd zonasında baş verməsinin təsədufı olmadıqı, Ermənistanın və onun havadarlarının təcavüzkar niyyətinin yalnız Dağlıq Qarabağda məhdudlaşmadığını bildirmələri, Ermənistanın təcavüzünün təsdiq edilməsi baxımından əhəmiyyətlidir;
- Ordumuzun Tovuz istiqamətində düşmən hücumunun qarşısını alması, can-

lı qüvvələrinə və texnikalarına məhv etməsi xalq tərəfindən coşqunluqla qarşılanmışdır. Xalq-ordu həmrəyliyi çərçivəsində döyüşçülərimizə dəstək məqsədilə çoxsaylı insan Şəhidli xiyabına gəlmişdir. Ancaq əfsuslar olsun ki, hər zamankı kimi onları arasında Azərbaycan Xalq Cəbhəsinin tör-töküntüləri girib, bu gözəl və nəci addıma kölgə salmağa, qanunsuz əməllər törətməyə çalışmışlar. Buna baxmayaraq heç bir daxili və xarici siyasi güc, Azərbaycan dövlətinin qətiyyətinin, gücünün, Ali Baş Komandan-xalq həmrəyliyinin şübhəyə ala bilməz. Azərbaycan xalqı hər şeyi görür, qiymət verir. Azərbaycan dövləti də xalqı ilə birləşdikdir, xalqını dinləyir, hər bir addımını onunla məsləhətləşir, gələcəyini onunla birlikdə planlaşdırır və həyata keçirir;

- Siyasi partiyalar milli həmrəylik nümayiş etdirərək Azərbaycan dövlətinin və Ali Baş Komandanın yanında olduqlarını birmənalı olaraq dilə gətirəndə təəssüf ki, bəzi siyasi çevrələr bu tələtümül günlərdə hadisələrə münasibət bildirməyərkənardan müşahidə etməyə üstünlük vermişlər. Yəqin ki, onlar adətləri üzrə yene də hansı isə neqativ məqamlar axtarmamış, özlərini fərqlə göstərmək üçün tənqid etməyə, mənasız xirdalıqla qabartmağa üstünlük verəcəklər;
- Əlbəttə Azərbaycan xalqı da bu çətin günlərdə kimin kim olduğunu görür, hansı siyasi gücləri Vətən və dövlətçiliyi siyasi ambisiyadan üstün tutduğunu görür, onlara ən layiqli cavabını isə seçkilərdə verərək, layiqli olduqları yerini göstərir.

Ali Baş Komandanın çağırışına səs verirlər

Beynəlxalq hüquq normalarını kobud surətdə pozan Ermənistan işğalçı və təcavüzkar mövqeyini davam etdirir, sivil dəyərliyə məhəl qoymadan pandemiya şəraitində də təcavüzkar fəaliyyətindən əl çəkmir.

Budəfəki təcavüzkar zamanı ağır zərbə alan Ermənistan oldu. Döyüşdə Azərbaycan Silahlı Qüvvələrinin 11 hərbiçi qəhrəmancasına şəhid oldu. Mülki əhaliyə ziyan dəydi, Ağdam kəndinin dinc sakinləri həlak oldu. Erməni vandalları bir daha özünü göstərdi. Düşmən Azərbaycan xalqına növbəti mesajını verdi ki, onların sülh, əmin-amanlıq şəraitində yaşamaq niyyəti yoxdur.

İyulun 13-də Təhlükəsizlik Şurasının iclasını keçirən Prezident İlham Əliyev işğalçı Ermənistan sərəf xəbərdarlıq edərək bildirdi ki, Azərbaycan bütün imkanları ilə özünü qoruyacaq və düşməne Aprel və Günnüt döyüşlərində olduğu kimi yenidən yerini göstərəcək.

Lerik gəncləri, YAP-ın üzvü olan fəallar Tovuz cəbhəsində baş verənləri hiddətlə qarşıladılar. Onlar Azərbaycan Respublikasının Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin çağırışına səs verərək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti-

ni Lerik rayon şöbəsinə müraciət edərək könüllü olaraq orduya getmək üçün öz arzularını ifadə etdilər. Onlar Azərbaycan-Ermənistan dövlət sərhədində Tovuz rayon istiqamətində yaranmış gərgin vəziyyətlə əlaqədar Milli Orduya dəstək ifadə edərək döyüşlərə qatılmaqları xahiş etmişlər. Bildirmişlər ki, ölkənin müdafiəsi və təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq tədbirlərə cəlb edilə bilərlər.

Azərbaycan Ordusu düşmənin istənilən təcavüzkar və hücumlarının qarşısını qətiyyətlə alır və bundan sonra da alacaqlar.

"Lerik"

Səyyar "Asan xidmət" Lerikdə

Azərbaycanda yaradılmış "Asan xidmət" öz əhatə dairəsində xidmətin həm asan, həm də vacibliyini gətirdikcə genişləndirir. Müxtəlif təbəqələri əhatə edən bu yeni innovativ xidmət növü əhəlinin rəğbətini qazanmaqdadır.

Məsələn, fəaliyyət göstərən səyyar "Asan xidmət" avtomobusu beşinci dəfədir ki, Lerik şəhərində əhaliyə xidmət göstərir. Aldığımız məlumata əsasən səyyar xidmət briqadəsi şəhərdə 1200-ə yaxın vətəndaşa beş sahnə üzrə yardımçı olmuş, onların tələbləri yerinə yetirilmişdir.

Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Əmək Məsələləri üzrə Lövlet Komitəsi, Əmək və Əhəlinin Sosial Müdafiəsi yanında Dövlət Sosial Müdafiə Fondu üzrə müxtəlif xidmətlər yerinə yetirilmişdir.

"Lerik"

Düşmən cavabını aldı

Bu il iyulun 12-də Ermənistan silahlı qüvvələrinin ölkəmizin Tovuz rayonunu istiqamətindəki sərhəd ərazilərinə xaincəsinə basqından və ordumuzun düşməne layiqli cavabından sonra ölkəmizdə əsl Ali Baş Komandan-xalq və ön-arxa birliyi yaşandı.

Azərbaycan tarixində ilk dəfə olaraq müxtəlif proqramları, məram və məqsədləri, fərqli düşüncə tərzini olan siyasi partiyalar fikir ayrılığını, məsələlərə fərqli yanaşmanı bir yana qoyaraq həmrəylik nümayiş etdirdilər. Onlar Ali Baş Komandanın yanında olduqlarını bildirdilər. Bu çox müsbət haldır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə görülmüş perativ tədbirlər nəticəsində Ermənistan ordusu layiqli cavabını aldı. Çoxlu erməni hərbiçisi məhv edildi, düşmənin sərhədboyu yerləşən dayaq məntəqələrinin böyük bir hissəsi darmadağın edildi.

Məhz düşmən tərəfi aldığı sarsıdıcı zərbənin təsirinə davızcıkar və fitnəkar Nikol Paşinyan tələm-tələsik Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) yalvarmağa başladı, onlardan imdad dilədi. Prezident İlham Əliyev bunu yalnız Ermənistan hakimiyyətinin acizliyinin, qorxaqlığının göstəricisi adlandırdı.

İşğalçı Ermənistan ölkəmizin Tovuz istiqamətində tördüydü təcavüzkar Azərbaycan ictimaiyyəti tərəfindən hiddətlə qarşılandı. Sırası vətəndaşlar toplaşaraq cəbhə bölgəsinə üz tutdular və silaha sarılaraq torpaqlarımızı işğaldan azad etməyə hazır olduqlarını bildirdilər. Bu, Azərbaycan cəmiyyətində vətənpərvərlik hissini

yüksək olduğunu nümayiş etdirdi. Bu gün Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə qarşıya qoyulan istənilən vəzifəni yerinə yetirməyə, torpaqlarımızı işğaldan azad etməyə hazır və buna qadirdir.



Nizami Suvarov, Daster kənd hakimi məntəqəsinin müdiri

75 yaşlı ağsaqqal



Lerik şəhərinin mərkəzi küçəsi ilə onunla tez-tez rastlaşırıq. Ucaboylu, ağsaçlı, qaynar jözlü bu ağsaqqal Noda kəndindədir. Yaşın ki, zənn etdiniz, Mehəbbət Ağayevdir bu ağsaqqal. Sözü bütöv, kamil şəxsiyyət.

Onun 75 yaşına tamdır. Ali təhsilli iqtisadçdır. Sabirabadda, Neftçalada və Lerikdə bir sıra məsul vəzifələrdə işləyib. Lerikdə H.Aslanov adına təsərrüfatın direktoru olub, bir sıra ictimai işlərdə çalışıb. Hazırda isə rayon Sahibkarlar Şurası sədrinin müavini. Amalı, məramı xeyirxahlıq, yaxşılıqdır onun. Gəncləri vətənpərvər olmağa, Vətəni qorumağa sövq edir. O, yurdun, elin-obanın təəssüblünü çəkir, haqqı-ədəliyi həmişə uca tutur.

Mehəbbət Ağayev əmək veteranıdır, YAP-ın üzvüdür, Respublika Veteranlar Təşkilatının fəallarındandır.

75 yaşlı ağsaqqal həyat yoldaşı Tərifə ilə 11 övlad böyüdü. 40 nəvə, 14 nəticəsi var. O, hamısını çox sevir. Deyir ki, övladları onun qol-qanadı, gözəlçin nuru, nəslinin davamçılarıdır.

Mehəbbət Ağayev 75 illik yubileyi münasibətilə təbrik edir, ona sağlam həyat, bərkəllik ömür arzulayırıq.

75 yaşın mübarək!


"Lerik"

Lerik rayonunda sanitar-epidemioloji durum sabitdir

Dünyanın 200-dən çox ölkəsində yayılan bu gündəlik fəsadlar törədən koronavirus pandemiyasının qarşısını alınması məqsədilə Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən Lerik rayonunda da qabaqlayıcı tədbirlər həyata keçirilir.

Bu infeksiyanın yayılmasının qarşısını almaqda, əhəlinin sağlamlığının qorunmasında Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın qəbul etdiyi qərarlar mühüm rol oynayır.

Bu məqsədlə Lerik rayon Gigiyena və Epidemioloji Mərkəzinin kollektivi ardıcıl və səmərəli mübarizə aparır. GEM-in direktor əvəzi Abdin Alişanov mərkəz tərəfindən koronavirusa qarşı aparılan mübarizə tədbirlərindən danışıraq deyir: "Əsrin beləsi olan koronavirusa qarşı mübarizə təkə bizim yox, hər kəsin borcudur. Biz ötən müddətdə tibbi-profesional dizinfeksiyaedici və izahat-maarifləndirmə tədbirlərini davam etdirmişdik. Lerik şəhər mərkəzindəki idarə, müəssisə, yaşayış evləri, park və yayibanalarda, qapalı müəssisələrdə, 45-ə qədər ərzaq satmayan ticarət obyektlərində, təhsil müəssisələrində xüsusi dizinfeksiyaedici



ci məhullar vasitəsilə mübarizə tədbirləri ardıcıl olaraq həyata keçirilmişdir. Maarifləndirmə plakatları paylanaraq görülmüş yerlərdə asılmışdır. Qapalı müəssisələrdə eləcə və maska geyilməsinə, dizinfeksiyaedici məhullardan istifadə edilməsinə nəzarət edilmiş, izahedici işlər görülmüşdür. Ümumilikdə isə rayonda sanitar-epidemioloji durum sabitdir.

Fədail Şükürov

Ermənistan hərbi bölmələrinin növbəti təcavüz cəhdi

Iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti dəfə təcavüzkar ətraf Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərini zəiflətməyə, artilleriya atəşindən istifadə edərək hücumu keçməyə cəhd göstərdi.

Azərbaycan Ordusunun həyata keçirdiyi əks-tədbirlər nəticəsində düşmən geri otuzdurulub, onun canlı qüvvəsinə və hərbi texnikasına ciddi zərər yetirilib. Azərbaycan Ordusunun əks-tədbirləri adekvat xarakter daşıyıb. Ermənistanın təcavüzkar fəaliyyəti cavab verilib. Yayılmış videolardan da görüldüyü kimi, Azərbaycan Ordusu Ermənistanın hərbi bölmələrinin mövqeyinə güclü zərbə endirib, nəticədə düşmənin texnikası və canlı qüvvəsi məhv edildi.

Azərbaycanın beynəlxalq mövqelərini daha da güclənməsi, ölkəmizin diplomatik uğurları, dövlət başçısının irəliləyici təşəbbüslərinə beynəlxalq arenada əsaslı şəkildə dəstəklənməsi, o cümlədən ölkəmizin sadıqlıq etdiyi Qoşulma Hərəkatının Zirvə toplantısının geniş rezonans doğurması, Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi iclasının keçirilməsi barədə qərar qəbul edilməsi erməni lobbisini, xarici erməni-pərəst dairələri, Azərbaycanı istəməyən xarici qüvvələri ciddi narahət edir. Prezident İlham Əliyevin Sözdə "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında, Ağdada MDB Dövlət Başçılar Şurasının məhdud tərkibdə iclasında, Münhen Təhlükəsizlik Konfransında Ermənistanın işğalçılıq siyasətini və faşist simasını ifşa etməsi, dünyanın aparıcı beynəlxalq qurumlarının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli qərarlar qəbul etməsi xarici erməni-pərəst dairələri və Ermənistan hakimiyyətini ciddi problemlər qarşısında qoyub.

Ermənistan hərbi bölmələrinin Azərbaycan-Ermənistan sərhədində növbəti təcavüzkar Ermənistan hakimiyyətinin həm beynəlxalq ictimaiyyətin diqqətini aktual məsələlərdən yayınaraq fərali istiqamətə yönəlmək, həm də ölkə daxilində münaqişəyə olunan ciddi gərginliyi azaltmaq məqsədi güdür. Bu gün Ermənistanın əhəlinin hakimiyyətə etimadının itması ilə əlaqədar dərin böhran yaşanır. Ciddi sosial-iqtisadi problemlər, korrupsiya, koronavirusla mübarizə sahəsində saysız-hesabsız problemlər, insan hüquq və azadlıqlarının bəğulması, siyasi oponentlərə, azad sözsə qarşı repressiyaların tətbiqi edilməsi Paşinyan hakimiyyətinin çox mürəkkəb duruma salıb. Azərbaycanla sərhəddə təcavüzkar Paşinyan hakimiyyətinə xarici düşmən mövzusunun qabartmağa və öz serisiz idarəçiliyinin yaratdığı problemləri gündəmə çıxartmağa hesablanıb. Paşinyan hesab edir ki, xarici təhlükə qarşısında cəmiyyəti toparlamaq, müxalifətə tərk-silah etmək və hakimiyyətə qarşı formalaşan ciddi təhlükəni aradan qaldırmaq mümkün olacaq.

Hazırda Ermənistan vəziyyətində mürəkkəbdir, hakimiyyətə qarşı müxalifətin vahid cəbhəyə birləşməsi mümkündür. Paşinyanın belə təcavüzkar problemləri aradan qaldırmaq cəhdlərini hər hansı nəticə verəcəyini düşünmək üçün heç bir əsas yoxdur. Növbəti dəfə uğursuzluqla üzlaşan Ermənistan hakimiyyəti indi də məsələnin mahiyyətini gizlətməyə, yalan məlumatlarla beynəlxalq və yerli ictimaiyyəti çaşdırmağa çalışır. Ermənistan hakimiyyətinin uydurulan, önlənər həqiqətdə məlumatları gizlətməsi Ermənistan ictimaiyyətində ciddi narazılıq doğurub. Ermənistan etiraz aksiyalarına başlanılıb, fəallar sosial şəbəkələrdə Ermənistan hakimiyyətini ciddi tənqid edirlər. Ermənistan hakimiyyətinin guya Azərbaycanın hərbi bölmələrinin mövqeyini ələ keçirməsi, yerli yüksəkliklərdə etməsi barədə iddialar yalan və dezinformasiyadan başqa bir şey deyil. Hətta bu ölkənin ictimaiyyəti, fəal sosial şəbəkə istifadəçiləri belə bu kimi iddiaları ironiya ilə qarşılayırlar.

Iyulun 12-də baş vermiş hadisə Azərbaycan ictimaiyyəti tərəfindən hiddətlə qarşılandı. Sosial şəbəkələrdə hərbi əməliyyatlara başlanmaq, sırası vətəndaşların toplaşaraq cəbhə bölgəsinə getmək, silaha sarılaraq torpaqlarımızı işğaldan azad etmək kimi çağırışlar səsləndi.

Bu, bir tərəfdən Azərbaycan cəmiyyətinə vətənpərvərlik hissini yüksək səviyyədə olduğunu nümayiş etdirdi. Lakin indi 1990-cı illərin əvvəlləri deyil ki, nizami ordu olmadığınca görə, vətəndaşlar öz gücünə torpaqlarımızı müdafiə etmək məcburiyyətində qalınlr. Arzulunmaz xoahış təşəbbüslər yalnız düşmənlərimizi sevindirir, ölkəmiz, silahlı qüvvələrimiz haqqında uydurulanları daha da genişləndirməyə imkan yarada bilər. Buna görə də bəzi sosial şəbəkə istifadəçilərinin silaha sarılma və cəbhə bölgəsinə getmək çağırışları, ayrı-ayrı şəxslərin cəbhə xəttinə yürüş təşkil etmək cəhdləri yolverilməz və qəbul olunmazdır.

Bu gün Azərbaycan güclü orduya malikdir və Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə qarşıya qoyulan istənilən vəzifəni yerinə yetirməyə, o cümlədən torpaqlarımızı işğaldan azad etməyə hazır və buna qadirdir.



Lerikdə koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə tədbirlərinin gedişi ilə əlaqədar küçə və obyektlərdə reydlər keçirildi



02-03 iyul 2020-ci il tarixlərində Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövnən Bağirov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon icra aparatında yaradılmış qərargahın üzvləri ilə birgə koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar tətbiq olunan karantin rejiminin vəziyyəti ilə əlaqədar olaraq Lerik şəhərində və rayonun müxtəlif ərazilərində reydlər keçirilmişdir.

Rayon icra hakimiyyətinin başçısı şəhərin küçə və meydanlarında, marketlərdə vətəndaşlara, satıcılarla, neqliyyat işçiləri ilə söhbət edərək, onların qayğı və problemləri ilə maraqlanmış, karantin rejimi qaydalına əməl olunması vəziyyəti ilə yerində tanış ol-

muşdur. Rayon icra hakimiyyətinin başçısı Rövnən Bağirov koronavirus xəstəliyinin əhəlinin sağlamlığına vura biləcək zərərini qarşısını alması üçün ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bütün zəruri tədbirlərin vaxtında görüldüyünü vətəndaşların diqqətinə çatdırmışdır. Qeyd etmişdir ki, hər bir vətəndaşın müəyyən edilmiş tələblərə və qaydalara ciddi şəkildə əməl etməsi, tibbi-mühafizə vasitələrindən, maska və əlcəklərdən müntəzəm istifadə olunması, vətəndaşlar arasında sosial məsafənin gözlənilməsi mütləq vacibdir.

İcra hakimiyyətinin başçısı tətbiq olunan karantin, qarşıya qoyulan tələblərin yalnız əhəlinin



sağlamlığının qorunmasına və koronavirus pandemiyasının törədə biləcək faciəvi nəticələrini qabaqlamağa xidmət etdiyini ətraflı izah edərkə sakinləri bütün bunlara riayət etməyə çağırıb.

Reydlər zamanı 65-ə yaxın işə, bank, yanacaqdoldurma məntəqə-

si və ticarət obyektləri yoxlanılmışdır. Karantin qaydalarına riayət etməyən bir neçə obyekt sahiblərinə xəbərdarlıq edilmiş, əlcək və maskalardan istifadə etməyən və qaydaları ciddi şəkildə pozanlara qarşı isə cərimələr tətbiq olunmuşdur.

Cənab Prezidentin təşəbbüsünün dünya dövlətləri tərəfindən dəstəklənməsi Azərbaycanın dünyada artan nüfuzunun göstəricisidir

Dünyanı bürüyən COVID-19 yeni növ koronavirus pandemiyası ümumbəşəri bir problem olaraq bütün dünya ölkələrini narahət edən son yüz illiyin ən böyük pandemiyasıdır. COVID-19 pandemiyasına qarşı ən effektiv mübarizə aparılan ölkələrdən söz açdıqda heç şübhəsiz ki, Azərbaycan Respublikasının adı xüsusilə qeyd olunmalıdır. Ölkə prezidentinin vaxtında doğru və qətiyyətlə addımlar atılması bu gün Azərbaycanımızı daha böyük problemlərlə üzlaşmaktan xilas etdi. Ölkə rəhbəri kimi cənab Prezidentimizin Azərbaycana, xalqımıza bəslədiyi səmimiyyət və sevgi hissləri açıq-aydın duyuldu. Ölkəmizdə COVID-19 yeni növ koronavirus pandemiyasına qarşı görülən işlər, qabaqlayıcı tədbirlər hər bir vətəndaşımızın ürəyindədir.

2020-ci ilin fevral ayının sonlarında ölkədə koronavirusa ilk yoluxma halı qeydə alındıqdan dərhal sonra operativ şəkildə qabaqlayıcı tədbirləri həyata keçirilməsinə başlanılmış, koronavirus xəstəliyinin Azərbaycan ərazisində yadada biləcəyi təhlükənin qarşısını alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında adliyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət Operativ Qərargah yaradılmışdır. Virusun ilk öncə xarici ölkələrdən səfər edən insanlarda müşahidə olunması nəzərə alınaraq, yükdaşıma və çarter reysləri istisna olmaqla, Azərbaycan Respublikası ərazisinə yerüstü və hava yolu ilə giriş-qıxı dayandırılmış, ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə bütün təhsil müəssisələrində tədris, təlim-təbiiyyə prosesi dayandırılmış, sosial izolyasiya tədbirlərinə başlanılmış və ölkədə karantin rejimi tətbiq olunmuşdur. COVID-19 pandemiyası dövründə əhəlinin sosial müdafiəsi sahəsi Prezidentin xüsusi diqqət mərkəzində olmuşdur. Dövlət sektor və qeyri-dövlət sektoru üzrə işləyən işçiləri əməkhaqqı saxlanılmaqla məşğulluğu təmin edilməsi, hər hansı əsasız itxisarları yox verilməsi üçün bütün dövlət qurumlarına müvafiq tapşırıq verilmiş, sahibkarlara müraciət olun-

muşdur. Bu istiqamətdə görülmüş digər sosial-iqtisadi tədbirlərlə yanaşı, koronavirusla mübarizəyə cəlb edilən tibbi heyətin sosial təminatını təkcə milli səviyyədə yox, həm də global səviyyədə sıx əməkdaşlıq çərçivəsində səmərəli olmasını fikri hər bir ölkə vətəndaşının ürəyindədir. Bunun bariz nümunəsi kimi apreyl ayında cənab prezident İlham Əliyevin təşəbbüsü və sədrliyi ilə keçirilən Türkdill Dövlətlərin Əməkdaşlıq Şurasının onlayn Zirvə görüşü dünya miqyasında ilk onlayn formatlı Zirvə görüşü olmaqla yanaşı, həm də COVID-19 pandemiyasına həsr edilmiş ilk dövlətlərarası konfrans idi. Zirvə görüşündə açılış nitqi ilə çıxış edən qurumun İCİD-i sədri cənab Prezident İlham Əliyev COVID-19 global pandemiyasının bütün dünya dövlətlərinə mənfəət təsir göstərdiyini qeyd edərək, pandemiya qalib gəlmək üçün qarşılıqlı dəstək, özünə qapanma və birgə səylərin zəruri ol-

duğunu vurğulamışdır. Zirvə görüşündə Azərbaycanın koronavirus xəstəliyinin yayılmasının qarşısını alınması üçün vaxtında həyata keçirilən çəvik və zəruri qabaqlayıcı tədbirlər barədə məlumat verən Prezident İlham Əliyev, pandemiya dövründə Azərbaycan Respublikası üçün



Nisrət Kərimov, YAP Lerik rayon təşkilatı Gənclər Birliyinin sədri

prioritet məsələ insanların sağlamlığının və onların sosial müdafiəsinin təmin edilməsi olduğunu diqqətə çatdırmışdır. Prezident İlham Əliyev ölkədə həyata keçirilən qabaqlayıcı tədbirlər, pandemiya şəraitində Azərbaycanın iqtisadi sabitliyi təmin etmək, məşğulluqla bağlı problemləri həll etmək və makroiqtisadi və maliyyə sabitliyini təmin etmək üçün görülən işlər barədə ətraflı məlumat vermişdir.

Türk Şurası ilk beynəlxalq təşkilat kimi COVID-19-a qarşı mübarizə məqsədində Zirvə görüşünü keçirməsi, Qoşulma Hərəkatının Zirvə görüşündə Prezident İlham Əliyev tərəfindən BMT-nin Baş Assambleyasının xüsusi sessiyasının təşkil edilməsi təşəbbüsünün irəliləməsi və bu təşəbbüsün 130 ölkə tərəfindən dəstəklənməsi birnəməli olaraq Azərbaycanın və Qoşulma Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin beynəlxalq miqyasda nüfuzunu göstərir.

Allah rəhmət eləsin!

Yusifova Xanımcan Yaqub qızı 1915-ci ildə Xəlifə kəndində anadan olmuşdur. O, 105 yaşında dünyasını dəyişərək Lerik şəhər qəbiristanlığında dəfn edilmişdir.


Mərhumu tanyanlar **Xanımcan Yaqub qızının** vəfatı ilə əlaqədar kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

İdris Şükürlü, Əlisəfa Həsənov, Fəthət Sadıqova, qardaşı **Məzahir Sadıqovun** vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Qəhrəman Əliyev, Hacı Musa

Bədəlov, İdris Şükürlü, İsaq Əmənullayev, Tofiq Bədəlov, Əliheydər Əliyev, Naciməddin Kərimov, professor Mirəğa Cəfərquluyeva, qızı **Sevil Kərimovanın** vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Qəhrəman Əliyev, Xureyman Qarayev, Hacı Musa Bədəlov, Cavanşir İbrahimov, Tofiq Bədəlov, Zöhrab Ağayev, Elman Abbasov, Mübariz Sədiyev, Balasızın Nəsirov, Elxan Əliyev, Vəliqulla Alişov Əvəz Mirzəyevə, həyat yoldaşı **Gülzar xanımın** vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.



Redaktor İdris ŞÜKÜRLÜ

Təsisçilər:
Lerik Rayon İcra Hakimiyyəti və "Lerik" qəzetinin redaksiyası
H/N:AZ05AIB33080019447400220174
VOEN:6300050071

Lisensiya № V 280
İndeks 96935
Hər kəs öz imzasına cavabdehdir.
Əlyazmalar geri qaytarılmır

Redaksiyanın ünvanı:
Lerik şəhəri,
Nizami küçəsi
Tel: (070) 520-73-01

Qəzet "Son Dakika" MMS mətbəəsində hazır diapozitivlərdən çap olunmuşdur.
Tiraj: 450
Sifariş: 60